



Azərbaycan Respublikasının Prezidenti yanında  
Külliəvi İformasiya Vəsitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu

# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

## Ekologiya və ətraf mühitin mühafizəsi

"Həzirdə ölkə ərazisində Kür-Araz ovalığını əhatə edən ərazi torpaqları bataqlıq təhlükəlidir". Bunu APA-yə AMEA Eroziya və Suvarma İnstitutunun direktoru vəzifəsini icra edən Zakir Əliyev deyib.

Z. Əliyevin sözlərinə görə, vaxtı ilə ən intensiv inkişaf tapmış əkinçilik zonası sayılan Kür-Araz ovalığını əhatə edən ərazi torpaqları uzun müddət nizamsız qaydada, müasir elmi əsaslarla səykonmeyen torpaqdan istifadə əsaslarının dominə olunması neticesində bataqlıq təhlükəliyi ilə üzləşib: "Əsasən də burada hayata keçirilən suvarmanın qeyri-konstruktivliyi, yeni suvarma rejim və normaların tənzimlənməməsi, becerilən bitkinin su tələbatı nəzərə alınmadan böyük su itkisine yol verilecek izafə suvarmalar aparılması, mütərəqqi suvarma əsaslarından istifadə etməmək, torpaqda duz-su rejiminin tənzimlənməməsi və torpaqların yuyulma prosesində müvafiq texnologiyaların gözənlənməsi səbəbləri üzündən acınacaqlı vəziyyət yaranıb. Əsasən səbələr bunlardır".

Z. Əliyev qeyd edib ki, bataqlıq təhlükəli ərazi torpaqları xüsusi qayğı tələb edir: "Bataqlıq təhlükəli ərazi torpaqlarına böyük kapital qoyuluq lazımdır ki, problemin həllində müasir tətbiqi əhəmiyyəti texnologiyalardan istifadə olunsun".

# Kür-Araz ovalığında bataqlıq təhlükəsi

Mütəxəssislər Respublikanın su mənbələrindən və yararlı torpaqlarından səmərəli istifadə olunmasını tövsiyə edirlər

### Kürdə su axını azalsa...

"Kür və Araz çaylarının yuxarı hövzələrində yerləşən dövlətlər - Türkiye, Gürcüstan və Ermənistan Helsinski konvensiyasını imzalamayıb. Birçə Azərbaycan bu konvensiyaya gol çəkib. Burada sulanın integrasiyalı idarə olunması məsəlesi var ki, yuxarı hövzədə yerləşən ölkələr Kür və Araz çaylarının suyundan istifadə edə bilmez. Bu ölkələr Kür və Araz çaylarının suyundan istifadə tənzimləməsə, Azərbaycanın vəziyyəti gərginləşə bilər".

Bunu isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Məmməd Abdulyev deyib. M. Abdulyevin sözlərinə görə, bu üç

əlavə enerji lazımlıq olacaq: "Həmin kanallara su vurulması üçün motor lazımlıq olacaq. Motor qoymaq üçün

ölkənin Kür və Araz çaylarının suyundan kor-təbii şəkildə istifadə etməsi Azərbaycanın ən böyük hidrotexniki qurğusu olan Mingəçevir su anbarının doldurulmasına problem yarada bilər: "Kürdə su axını azalsa, Mingəçevir su anbarının bütövülükə su ile doldurulması prosesi zəifləyəcək. Su anbarı da dolmayacaq təqdirdə ordan sələ edilən enerji azalacaq. Habelə, Qarabağ, Yuxarı Şirvan kanalına da suyun çıxması çətinləşəcək. İştər-istəməz bu, aşağı axında da özünü göstərəcək. Salyan, Sabirabad, Neftçala ərazisindəki qəsəbə və kendilərin suvarılması Kür suyu hesabına aparılır. Kürdə səviyyə aşağı düşəcək, hamisə ərazilərdə suyun çıxması da zəifləyəcək".

M. Abdulyev qeyd edib ki, su kanallarına suyun vurulması üçün

de əlavə enerji lazımdır. İkinci növbədə gerek çayın özündə də su olsun. Çayda su yoxdursa, motor yerləşdirilməyin də faydası olmayacaq".

### Su ehtiyatlarının qiyomatlaşdırılmasının məqsədi...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeoroloji Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Asif Verdiyev "Bizim Yol" açıqlamasında bildirdi ki, Cənubi Qafqaz ölkələri, əsasən də Gürcüstanla müqayisədə, Azərbaycanda su ehtiyatları çox azdır: "Həmçinin, son illərdə ölkəmizdə əhalinin sayının artması, suya olan tələbatın çoxalması, sudan istifadə

ehtiyati yaranır. Bilirsınız ki, 2014-cü il çox quraqlıq il oldu. Yağıntıların səviyyəsi azaldı, dağlardakı buzlaqların və qarın səviyyəsində azalma müşahidə olundu. Netejdə bəzi çaylarımız aşağı hissələrində quruma halları baş verdi. Temperaturun artması, yağışlarının azalması, təbii ki, su ehtiyatlarının həcmində - həm yerüstü, həm də yeraltı su ehtiyatlarının həcmində öz təsirini göstərir".

### "Kür çayı, əsasən Gürcüstan ərazisində formalasır"

Nazirlik rəsmisinin sözlərinə görə, Respublikanın çay sistemi Kür çayı və onun qollarından, həmçinin birbaşa Xəzər dənizinə tökülen çaylardan ibarətdir: "Kür çayı



Azərbaycanın əsas su mənbəyi və arteriyasıdır. Çay Türkmenin, Gürcüstanın və Azərbaycanın ərazisindən axır. Çayın ümumi su toplayıcı sahəsi 188000 km²-dir, Azərbaycanın ərazisine bu sahənin 58000 km²-ri və ya 31%-i aididir. Kür çayının Gürcüstan sərhədindən sonra Qiraq Kəsəmənən məntəqəsində axım norması 270 m³/s və ya 8,52 km³-dir. Qapayıçı Kür-Salyan məntəqəsində isə orta çoxillik axım 445 m³/s və ya 14,04 km³-dir. Respublikanın ikinci böyük çayı və Kür çayının sağ qolu olan Araz çayı Türkiyin ərazisindən axır, həmçinin Türkiye ilə Ermənistan arasında, Türkiye ilə Azərbaycan arasında, İran ilə Azərbaycan arasında həmsərhəd çaydır. Arazın ümumi su toplayıcı sahəsi 102000 km²-dir. Azərbaycanda bu sahənin 18740 km² və ya 18%-i yerləşir. Araz çayının Novruzlu (Saatlı) məntəqəsində orta çoxillik axım 121 m³/s və ya 3,82 km³-dir.

Ümumiləşdirsin, Kür və Araz çayları Azərbaycanın su ehtiyatının təxminin 70-75 faizi təşkil edir. Bu çaylarda gursululuq dövrü aprel-may aylarında başlayır. Həmin çaylarda yaz-yay aylarında gözlenilən sel, daşqın, hansısa təhlükeli proseslər aparır. Həmin çaylarda başlaqların vəziyyətinin öyrənilmesi məqsədilə hər ilin yay mövsümündə müşahidələr təşkil olunur, başlaqlarda baş verən proseslər izlənilir. Bildiyiniz kimi, Azərbaycanın su ehtiyatları, əsasən yaşıntılar dağlardakı başlaqlar qar və sularımızın gursululuğunu təmin edir və nəticədə içməli su

ÜMİD